



Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

virtual müzakirə

Azərbaycanda ƏMTQ və SEQ üzrə qayda layihələrinin hazırlanmasına dair
**Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) üzrə Qayda
layihəsi: Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin
Qiymətləndirilməsinin həyata keçirilməsi üzrə transsərhəd
sxemin təqdimatı**

xanım Banuçiçək Axundzadə Nəsirova, xanım Aysel Rzayeva

18 avqust 2020-ci il

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

“Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması qaydasının və müddəti” üzrə qayda layihəsinin terminologiyası

Qayda layihəsinin terminologiyası BMT AİK-in Espoo Konvensiyasına uyğunlaşdırılmış və mənalarının Konvensiya ilə eyni olduğu qayda layihəsində qeyd edilmişdir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Transsərhəd kontekstdə ƏMTQ-nin aparılmasında məsul olan, habelə ölkə tərəfindən Konvensiya üzrə müəyyən edilmiş əlaqədar qurumlar

- **AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi** – ölkə tərəfindən Konvensiya üzrə inzibati məsələlərdə milli əlaqələndirici ilə koordinasiyanı təşkil edir.
- **AR Xarici İşlər Nazirliyi** – ölkə tərəfindən Konvensiya üzrə əsas əlaqə orqan müəyyən edilib. Digər ölkələr tərəfindən və ya AR tərəfindən digər ölkələrə transsərhəd sorğu (bildiriş) AR XİN vasitəsilə göndərilməlidir.
- Bu yeni hazırlanan transsərhəd ƏMTQ Qayda layihəsində nəzərə alınmışdır.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Transsərhəd kontekstdə ƏMTQ qayda layihəsi üzrə prosedurun başlanması

Bu proses milli səviyyədə necə başlanılır?

Konvensiya Əlavəsi ilə uyğun olan siyahı üzrə nəzərdə tutulan fəaliyyətə icazə verilməsi və ya başlanması qərarından əvvəl digər ölkənin ərazisinə potensial transsərhəd təsirə səbəb olma ehtimalı yarandıqda, transsərhəd ƏMTQ təmin edilir;

Transsərhəd ƏMTQ Sifarişçi tərəfindən cəlb edilən ƏMTQ üzrə təşkilat tərəfindən aparılan transsərhəd təsirlərin qiymətləndirməsidir. Transsərhəd təsiri ehtimal olunan fəaliyyətlər üzrə müvafiq məlumatlar və nəticələrinə dair hazırlanmış hesabat ƏMTQ sənədinə daxil edilir.

Transsərhəd ƏMTQ prosedurunun aparılması necə və nə zaman müəyyən edilir?

Milli ƏMTQ prosedurunda transsərhəd təsirlərin həcmi ETSN-nin tabeli qurumu Dövlət Ekoloji Ekspertiza Agentliyi (DEEA) ilə ilkin məsləhətləşmələrdə müəyyən edilir və ƏMTQ həcminə dair sənədə daxil edilir və bundan sonra qiymətləndirmə aparılır. Əhəmiyyətli transsərhəd təsirlər müəyyən edilərsə, bu barədə səlahiyyətli orqana məlumat verilir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Transsərhəd prosedurun aparılması qərarı

1. DEEA tərəfindən ƏMTQ sənədinin həcmi təsdiq edilərkən, digər ölkə ərazisinə transsərhəd təsirlər əhəmiyyətli hesab edilərsə, transsərhəd ƏMTQ proseduruna təsirə məruz qalan ölkə və ya ölkələrin cəlb edilməsi barədə qərarın verilməsi üçün **Ekologiya və Təbii Sərvətlər Nazirliyi** tərəfindən **Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilir.**
2. Təsirə məruz qalan ölkələrin transsərhəd təsirin qiymətləndirilməsi prosesində iştirakının təmin edilməsi və ya Azərbaycan Respublikasının ərazisinə təsir olduqda təsir edən ölkələrin ƏMTQ prosesində Azərbaycan Respublikası tərəfindən iştirak edilməsi **bu mərhələdə** öncədən **Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.**
3. Razılaşdırıldığı təqdirdə, təsirə məruz qalan ölkənin (və ya ölkələrin) məlumatlandırılması milli ictimai məsləhətləşmədən gec olmayaraq başlanılmalıdır.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Transsərhəd ƏMTQ prosedurunun başlanması – Sorğunun (Bildirişin) göndərilməsi

- **AR Xarici İşlər Nazirliyi** transsərhəd ƏMTQ prosedurunda iştirak etmək niyyətinin olub-olmaması barədə sorğunu **30 gün** müddətində cavablandırmaq xahişi ilə ***həmin ölkənin səlahiyyətli orqanına göndərir***;

Konvensiya səhifəsində müvafiq sorğunu qəbul edən digər ölkələrin səlahiyyətli orqanlarının siyahısı mövcuddur.

- Sorğuda qeyd olunan müddətdə müraciət edilən ölkə tərəfindən iştirak etmək barədə müsbət cavablandırma olmadığı və ya istənilən cavab təmin edilmədiyi halda transsərhəd prosedur icra edilmir.
- Bu qayda AR ərazisinə təsir olduqda digər ölkələr tərəfindən edilən sorğuya da şamil edilir. Sorğunun qəbulu və cavablandırılması üçün səlahiyyətli orqan ***AR XİN-dir***.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Sorğunun məzmunu:

- nəzərdə tutulan fəaliyyət və onun mümkün ciddi transsərhəd təsirlərinin həcmi barədə məlumat;
- fəaliyyətə dair ƏMTQ proseduru və mümkün qərarların ümumi xüsusiyyətləri, dövlət ekoloji ekspertiza rəyinin verilməsi proseduru və müddəti;
- sorğu göndərilən zaman mövcud olan məlumat (nəzərdə tutulan fəaliyyət barədə məlumat və ƏMTQ-nin həcmində dair sənəd və ya ƏMTQ Hesabatı), habelə atılacaq növbəti addımlar və bununla əlaqədar vaxt çərçivəsi barədə məlumat.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Sorğuya müsbət cavab

- Bu halda məsləhətləşmə əsasında ƏMTQ sənədləşdirməsinin tələb olunan formatı və dili, ictimai dinləmənin tarixi, vaxtı, yeri, əlaqədar ölkələr arasında əlaqə vasitələri, transsərhəd təsirin qiymətləndirilməsi prosedurunda iştirak edəcək səlahiyyətli orqanların, habelə sifarişçinin rolu və maliyyələşdirmə məsələləri əvvəlcədən razılaşıdırılır.
- AR XİN tərəfindən və ya onun razılığı ilə AR ETSN (və ya birgə müəyyən edilən vasitəçi qurum) ƏMTQ sənədinin layihəsi, habelə cavab məktubunda öncədən qaldırılan spesifik məsələlər barədə müvafiq məlumat təqdim edilərək, rəy və təkliflərinin bildirilməsi üçün təsirə məruz qalan ölkə tərəfindən müəyyən edilən səlahiyyətli quruma (digər ölkənin səlahiyyətli ətraf mühit üzrə aidiyyəti dövlət orqanına) göndərilir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Transsərhəd təsirə məruz qaldığını iddia edən ölkə sorğu təqdim edilməsinə dair müraciət etdikdə

- AR XİN-nə ünvanlanan müraciətə baxılaraq, potensial ciddi transsərhəd təsiri müəyyən etmək məqsədilə həmin ölkə əsaslandırılmış məlumatla təmin edilir.
- Transsərhəd təsirə məruz qaldığını iddia edən ölkə ƏMTQ prosedurunun icrasının davam etdiyi müddətdə müraciət göndərdikdə, mümkün iştirakla əlaqədar məsləhətləşmələr aparılır və ya razılığa gəldikdə həmin ölkə prosesə cəlb edilir.
- ƏMTQ prosesi tamamlandıqdan sonra müraciət göndərilərsə, həmin ölkə layihə sonrası təhlillərin aparılmasına cəlb edilir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Transsərhəd ƏMTQ sənədləşməsi və ictimai dinləmə

- Digər ölkə ərazisində ictimai dinləmə və ƏMTQ sənədlərinin tərcüməsi öncədən müəyyən edilməyibsə, xərclərin ödənilməsi sifarişçi (layihəni həyata keçirən) tərəfindən təmin edilir.
- Təsirə məruz qalan ölkə ilə məsləhətləşmə və razılıq əsasında təsirə məruz qalması ehtimal olunan ərazilərdə yaşayan əhali, habelə prosesdə maraqlı olan ictimaiyyət məlumatlandırılır, ictimaiyyətə rəy və təkliflərinin bildirilməsi üçün şərait yaradılır.
- Təsirə məruz qalan ölkənin yekunlaşdırılmış rəy və təklifləri öncədən razılaşdırılmış qaydalar və vaxt çərçivəsində təqdim edilir. Bu məsləhətləşmələr fəaliyyətlə bağlı yekun qərar qəbul edilməzdən öncə aparılır.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Yekun qərarın verilməsi və məlumatlandırma

- Transsərhəd kontekstdə ƏMTQ sənədləri DEEA tərəfindən dövlət ekoloji ekspertizasından keçirilir, ekspertizanın nəticələrindən asılı olaraq ona ekoloji ekspertiza rəyi verilir.
- Nəzərdə tutulan fəaliyyətlə bağlı ekoloji ekspertiza rəyi, o cümlədən layihə üzrə yekun qərar sifarişçi (layihəni həyata keçirən) tərəfindən tərcümə edilərək təsirə məruz qalan ölkəyə təqdim edilir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Diqqətiniz üçün təşəkkür edirik!

Action implemented by:

